

## Beş Dəqiqə Və Əbədiyyat Elçin

7 avqust 1983-cü il. Bazar günü. Saat 20.10. Havanın dərəcəsi 37. Təyyarə limanı.

Həmin bazar günü şüşədən görünən aerodrom meydançası günün altında elə bil ki, kimsəsiz, izsiz-ləpərsiz beton səhra parçası idı və həmin beton səhra parçasına nəhəng təyyarə kölgəsi düşmüşdü; elə bil ki, təyyarə özü o beton səhra boşluğununda əriyib yox olmuşdu, görünmürdü, təkcə kölgəsi nəhəng bir ləkə olub beton səhraya hopmuşdu və Mərdan Dadaşlı nəhayət ki, gözünü həmin təyyarə kölgəsindən, beton səhra parçasındaki o nəhəng ləkədən çəkdi.

Mərdan Dadaşının qırx yeddi yaşı var idi, elmlər doktoru, akademianın müxbir üzvü, elmi-tədqiqat institutunun müdürü idı və Mərdan Dadaşının özünün özü ilə zarafatı var idi: hərdən təsadüfən güzgüdə, yaxud şüşədə öz əksini görəndə özü özündən soruşurdu:

—Nə var, nə yox?

Əslində bu sualda cavab da var idi, çünki Mərdan Dadaşlı bu suali özünə elə verirdi ki, tonunda, istehzasında bir arxayınlıq, rahatlıq da var idi, yəni ki, hər şey əladır, amma bu dəfə şüşənin şəffaflığında özünü sezəndə həmin suali verməyə, özü ilə zarafat etməyə macal tapmadı, çünki şüşədəki zəif əksi o nəhəng təyyarə kölgəsi içində itdi və həmin nəhəng təyyarə kölgəsi Mərdan Dadaşının ürəyini sıxdı.

Nə üçün belə oldu? Gərək əksinə olaydı, çünki havanın bu cırhacırında o təyyarə kölgəsi, hesabla, sərinlikdən xəbər verməli idi, əlbəttə, belə olmalı idi, amma belə olmadı və Mərdan Dadaşlı o nəhəng kölgədə nəsə bir qeyri-təbiilik, sünilik hiss etdi, Mərdan Dadaşlıya elə gəldi ki, o kölgədə sərinlik yox, bir buz soyuğu var və bu buz soyuğu, dağ soyuğu, yaxud qış soyuğu deyil, meyitxana soyuğudur.

Mərdan Dadaşlı indicə keçirdiyi bu ət ürpəşdirən hissə heyrət etdi, çünki indiyə qədər belə şeylər olmazdı; nədən idi bu, yavaş-yavaş qocalır, nədir?

Sövq-təbii təyyarənin biletini cibindən çıxarıb baxdı: birinci sıra, birinci yer idi və Mərdan Dadaşının həmişəki ovqatı özünə qayıtdı: "birinci" sözündə xoş bir sehr var idi, bir arxayıncılıq, rahatlıq var idi.

Mərdan Dadaşlı yerə qoyduğu “diplomat” portfelini götürüb qapiya tərəf getdi. Təyyarəyə minik başlamışdı.

Sonra “TU-154” havaya qalxdı.

Sən birinci sırada, birinci yerdə oturmuşdun, illüminatordan baxırdın və təyyarə havaya qalxdıqca, yer səndən uzaqlaşdıqca, maşınlar, binalar kiçildikcə sən fikirləşdin ki, əslində bu məsafə sənin həyatının, taleyinin məsafəsidir, çünki cəmi iyirmi beş il bundan əvvəl—iyirmi beş il nədir ki?—bax, o aşağıda görünən adamlar kimi kiçik idin, harada işləyəcəyini, nə edəcəyini bilmirdin və bu gün, cəmi iyirmi beş ildən sonra—iyirmi beş il nədir ki?—bu təyyarə yüksəkliyindən o kimsəsiz və yaziq cavan oğlana baxırsan və gülümsəyirsən, çünki o cavan oğlanın təsəvvürünə belə gətirməyə cəsarət etmədiyi bir gələcək sənin üçün artıq keçmişdə qalmışdı və o təcrübəsiz, sadəlövh cavandan fərqli olaraq, bu gün sən gələcəyi görürsən, daha doğrusu, gələcəyi necə görmək istəyirsənsə, bilirsən ki, elə də olacaq, çünki sənin gücün var, sənin ağlin və bacarığın var. Mən bilirom, sən heç bir iclasda, heç bir məclisdə, hətta evdə, arvadınla səhbətdə belə, özündən deməmisən, özünü tərifləməmisən, amma özün həmişə özünlə fəxr etmisən və bunu özündən gizlətməmisən də, çünki heç kim bilməsə də sən özün yaxşı bilirsən ki, bu günlə qədər, yəni 1983-cü ilin bu avqust gününə kimi, həyatda nə əldə etmisənsə, yalnız özün etmisən, heç kim sənə kömək eləməyib, bütün bu illər ərzində sən həmişə həyatla üzbəüz dayanmışsan və bu üzbəüz mübarizədə sənin yeganə köməkçin, yeganə məsləhətçin sən özün olmusan.

İnsanlar gözdən itdi, sonra maşınlar görünmədi, sonra binalar yox oldu, torpaq yox oldu, sonra hər tərəfi süd ağılığında buludlar bürüdü, sonra o ağappaq buludlar da topa-topa aşağıda qaldı və sən yenə gülümsədin, çünki o ağappaq buludlar içində yenə həmin kimsəsiz cavan oğlunu gördün və evsiz-eşiksiz, işsiz, ailəsiz o oğlanın ürəyindəki nigaranlıq uzaq və xoş bir xatırə kimi sənin bütün sinirlərinə yayıldı.

Xatırələr yalnız hadisələrlə, yalnız insanlarla bağlı olmur, hissələrin də xatırəsi yadigar qalır və sən indi o uzaq və yaxın keçmişə yadına sala-sala həmin xatırələrdən bəlkə də ən əzizini, ən istisini yaşayırdın, elə bil ki, qışdır, qışın lap oğlan çağıdır, amma yaxşıca kürkün var, üzümürsən, hətta istidir sənə, ürəyin də rahatdır, amma birdən-birə yazın sonları yadına düşür və bütün içini bir yaz hərarəti bürüyür—o kimsəsiz cavanın gələcəklə bağlı və ümumiyyətlə, həyatla bağlı, ürəyini yeyən nigaranlıq hissələrini bu gün sən, bax eləcə xatırlayırdın və xatırladığın o hissələr indi eləcə bir yaz hərarəti, yaz ətri gətirirdi sənə. Əslində sən bu gün, göyün yeddinci qatında təyyarə ilə uçduğun bu dəqiqələrdə o uzaq və yaxın keçmişdə qalmış həmin cavan oğlunu öz oğlun kimi sevirdin və onu gözlərinin qabağına gətirə-gətirə onun qarşısında bir ata kimi öyünürdün, qürur hissi keçirirdin. Əslində həmin bu dəqiqələrdə sənin üç oğlun var idi, ikisi indicə səni hava limanında yola salmışdı, ataları ilə fəxr edən, hamının barmaqla göstərdiyi bu güclü, yaraşıqlı və istedadlı oğlanlar, bir də ki, onların yaşıdı olan, amma həmişəlik keçmişdə—uzaq və yaxın keçmişdə qalmış o sadəlövh cavan oğlan, yəni iyirmi beş il bundan əvvəlki sən. Sən yetim

idin, atan müharibədə həlak olmuşdu, anan onun-bunun pal-paltarını, qab-qacağını yuya-yuya səni bir qarnı ac, bir qarnı tox böyütmüşdü, rayondan gəlib Bakıda ancaq təqaüdlə dolana-dolana universiteti bitirmişdin və əlbəttə, sən o vaxt necə ağlına gətirə bilərdin ki, illər keçəcək, məşhur alim olacaqsan, kitabların dillərdən-dillərə tərcümə olunacaq, evin-eşiyin, gözəl arvadın, gözəl və ağıllı oğlanların olacaq və sənin tanımadığın adamlar küçədə səninlə salamlaşış arxanca bir-birlərinə: “—Bu filankəsdir!”—deyəcəklər.

O süd kimi ağı topa-topa buludlar da aşağıda qaldı və görünməz oldu, illüminatorun şüşəsi əvvəli-axını görünməyən mavi bir boşluğa büründü, sərnişinlərdən kimisi mürgülədi, kimisi kitab, qəzet-jurnal oxumağa başladı, kimisi söhbət etdi, amma, sən həmin mavi boşluq içində, illüminatorun şüşəsində öz şəffaf əksini gördün və yenə də özün özünlə zarafat etdin: “—Nə var, nə yox?” Sən yenə də gülümsədin, sonra gözlərini o əvvəlsiz-axırsız mavi boşluqdan çəkib başını arxaya çevirdin və kresloların arasından sərnişinlərə ötəri bir nəzər saldın, həmişəki kimi, bir-iki tanış sıfət gördün, salamlarını aldın, amma kim olduqlarını bilmədin, sonra gözün anasının yanında oturmuş beş-altı yaşı bir qız uşağına sataşdı və sən o uşağın da üzünə gülümsədin. Təyyarədə balaca uşaq görmək həmişə səni sevindirirdi, çünki təyyarədə ki, beləcə balaca, məsum uşاقlar var idi, deməli uçuş uğurlu olacaqdi, necə ki, rahat havaya qalxmışdin, eləcə də rahat yerə enəcəkdiniz. Əlbəttə, sən bilirdin ki, bu sevinc hissində bir sadəlövhəlük var, tale amansızdır və uşağı, cavana, qocaya baxmir, amma hər halda, bu amansızlıq içində uşaq məsumluğu, uşaq təmizliyi görmək həmişə sənin üçün xoş idi, səni sevindirirdi. Düzdür, bu uşaq təmizliyi, məsumluğu hərdən sənin ürəyinə bir qüssə, qəmginlik də gətirirdi, amma bu qüssə, qəmginlik çox yüngül olurdu, uçub gedirdi, elə bil ki, göyə çərpələng uçurmusan, birdən sap qırıldı, çərpələng də uçub getdi, gözdən itdi; o sapın qırılmasına, əlbəttə, hayıfsilanırdın, amma sonra azadlığa çıxmış o çərpələngin idarə olunmayan, sərbəst uçuşu həmin təsadüfü yaddan çıxarırdı, daha doğrusu həmin təsadüfə bir ilqılıq, səmimilik gətirirdi. Sən bəzən özün üçün də aydın olmayan həsrətəbənzər bir hiss keçirirdin, qucağında uşaq oynatmaq istəyirdin, evdə də hər gün balaca uşaq görmək istəyirdin. Bəzən evdə, iş otağında qapını bağlayıb yazı mizinin arxasına keçirdin, işləməyə başlayırdın, amma birdən-bir əlində tutduğun qələm dayanırdı və sən az qala cismani surətdə hiss edirdin ki, bir uşaq təbəssümü görmək istəyirsən, o uşaq təbəssümündə qızınmaq istəyirsən, hətta təəccüb səni bürüyürdü, çünki sənə elə gəlirdi ki, əslində o uşaq təbəssümündə gizlənmək istəyirsən.

Sən başını anasının qoluna söykəmiş o beş-altı yaşılı qız uşağınə baxa-baxa fikirləşdin ki, eybi yox, bir-iki ildən sonra baba olacaqsan, nəvələr gələcək dünyaya və həmin nəvələrin təbəssümü sənin başının üstündən əskik olmayıcaq. Əlbəttə, sən başa düşürdün ki, fikirlərini, hissələrini bir az ucuzlaşdırırsan, söhbət yalnız həqiqi mənada uşaqdan getmir, söhbət uşaq təbəssümünün təmizliyindən, saflığından, şəffaflığından gedir, amma sən bu cür, necə deyərlər, dərinə getməyi xoşlamırdın, getmirdin də.

Sən illüminatorun şüşəsinə boylanıb hər tərəfi bürülmüş boşluğa baxdın və bu mavilik də yavaş-yavaş itirdi, boşluq tutqunlaşındı, qaralırdı, gecə düşürdü və sən “diplomat”ı açdın, bugünkü qəzətləri çıxarıb təyyarənin işığında oxumağa başladın: Yuxarı Voltada dövlət

çevrilişi olmuşdu, kapitan Tomas Sankaranın başçılıq etdiyi “Milli İinqilab Şurası” hakimiyyəti ələ almışdı; F. Həbibin yerinə ABŞ prezidentinin Yaxın Şərqdə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmuş R. Makfarleyn Beyrutda danışqlar aparmağa başlamışdı; Lerik kəndinin Şəhərətuk adlı ərazisində on min ton həcmində üzüm qəbul edəcək yeni şərab zavodunun tikintisinə başlanılmışdı. Sən hərdənbir gözlərini qəzetdən ayırıb illüminatorun şüşəsindən çölə baxırdın, hava tamam qaralmışdı, heç nə görünmürdü və sən yenidən qəzeləri oxuyurdun. Birdən, qəflətən, tamam gözənlənmədən hər şey dəyişdi. Birdən təyyarəyə zülmət qaranlıq çökdü. Sən əvvəlcə heç nə başa düşmədin. Sən əvvəlcə bilmədin ki, nə olub. Sonra sərnişinlərin küyünü eşitdin və sən başa düşdün ki, təyyarənin işıqları sönüb. Sən başa düşdün ki, nəsə olub, təyyarədə qəza var və sənin bütün tüklərin qabardı.

Saat 21.11. Hündürlük 10200 m. Sürət 870 km. Havanın dərəcəsi—51.

“Tu-154”ün təyyarəçi kabинəsi.

Ekipaj dörd nəfərdən ibarət idi: komandir, mühəndis, 2-ci təyyarəçi, şturman.

TƏYYARƏ MÜHƏNDİSİ: Generatorların üçü də dayandı, komandir!

KOMANDİR: Qazı azaldın. Təcili enirik.

ŞTURMAN: Sağa dönmək! Kursu 30 dərəcə artırmaq!..

2-ci TƏYYARƏÇİ: Bakı! Bakı! 85 510. Təyyarədə nasazlıq var. Təyyarədə nasazlıq var! Təcili enirik.

Birdən-birə sənin qulaqların batdı, elə bil burnun da tutuldu, sən təngnəfəs oldun və bütün dəhşəti ilə hiss etdin ki, daha boşluq içində uçmursan, bir daş parçası kimi, sürətlə düşürsən, elə bil ki, sıldırıım qayadan qopub uçuruma gedirsən və hər tərəf zülmət qaranlıqdır. Sən nə sərnişinlərin səsini eşidirsən, nə də stüardessanın dediklərini və bu qaranlıq içində elə bil ki, birdən-birə öz gözlərini gördün: gözlərin parıldayırdı, böyümüşdü, az qalırkı hədəqəsindən çıxsın və sən başa düşdün ki, hər şey bitdi, bir ucuz ölüm səni uçurumun dibinə aparırdı, sonra bir an, cəmi bircə an sən özün özünə heyrat etdin, çünki sən bu dərəcədə qorxaq olduğunu bilməzdin və bu kəşf səni sarsıtdı, sənə elə gəldi ki, birdən-birə bütün için qanadı, qıpqrırmızı qanla doldu. Sən yerindən qalxmaq istədin, qışqırmaq istədin, amma nə səsin çıxdı, nə də yerindən tərpəndin və birdən-birə atanın sıfeti sənin gözlərinin qarşısına gəldi. Atan çox cavandı, sənin o uzaq keçmişdə qalmış cavanlığına oxşayırdı və əvvəllər sən onu yaxşı xatırlaya bilməzdin, amma indi sıfətinin bütün cizgilərini gördün, sonra ananı gördün, sonra arvadını, oğlanlarını gördün, sonra müxtəlif simalar sürətlə gəlib gözlərinin qabağından keçdi, uşaq vaxtı eşitdiyin laylaları, bayatları, nağılları xatırladın və bu dəm sənin beynində elə bir sürət var idi ki, həmin sürət səni uçurumun dibinə aparan sürəti də üstələmişdi və sən indi tamamilə

beynindəki sürətin ixtiyarında idin. Sənin bütün sınırlarında bir yalvarmaq ehtirası yaranmışdı, sən kiməsə, nəyəsə yalvarmaq istəyirdin, sən imdad istəyirdin, aman istəyirdin. Bir dəfə Süleyman peyğəmbərin yanına iki arvad gəldi və bu arvadlardan biri dedi: “—Ya peyğəmbər! Biz bir kişinin arvadıyıq, eyni vaxtda hərəmiz oğlan doğmuşuq. Dünən gecə bu arvad yuxulu olub, öz uşağı altında qalib boğulub, sonra ölü uşağı gizlincə mənim yanımı qoyub, oğlumu götürüb. Balamı ondan alıb özümə qaytar.” İkinci arvad bu sözlərin hamisəna böhtən dedi. Süleyman peyğəmbər göy gözlərini qayıb arvadlara baxdı və elə bil ki, bu dəm Süleyman peyğəmbərin o qıylmış göy gözlərini gördün və bu gözlərin baxışı sənin bütün içini işlədi. Sonra peyğəmbər uşağı gətirtirdi və qılincını həmin hırslı həmin uşaqın başı üzərinə qaldırıb dedi: “—İndi uşağı tən yarı bölüb hərənizə bir tərəfini verəcəyəm. Onda məndən razi qalarsınız.” Birinci arvad özünü peyğəmbərin ayaqlarına atdı: “—Onu öldürmə!—dedi.—Ver bu arvada, kimə verirsən, ver, amma öldürmə!” İkinci arvad: “—Hökmün ədalətlidi, ya peyğəmbər!”—dedi və bundan sonra peyğəmbər uşağı əsl anasına—birinci arvada verdi. Sən də özünü, bax, beləcə ayaq altına atmaq istəyirdin, imdad istəyirdin, amma o arvad ədalət istəyirdi, ədalət umurdu və ədalət də qalib gəldi, bəs sən nə istəyirsən?

Saat 21.12. Hündürlük 9000 m. Sürət 870 km. Havanın dərəcəsi—44.

“Tu-154”-ün təyyarəçi kabinəsi.

Mühəndis generatorların mühafizəsi sistemini yoxlayır.

KOMANDİR: Bakı! Bakı! 85 510. 85 510. Elektrik şəbəkisinin mühafizə avtomatları generatorları söndürüb.

Elektrik şəbəkəsinin mühafizə avtomatları generatorları söndürüb. Enməyi davam edirəm.

Sən birdən-birə bir çəga çıçırtısı eşitdin və əvvəlcə elə bildin ki, həmin çağadır—arvadların Süleymanın yanına gətirdiyi çəga, sonra sənə elə gəldi ki, yox, bu çəga sənin nəvəndir, üç ildən, beş ildən sonra dünyaya gələcək nəvən, indidən səninçün ağlayır, amma sonra başa düşdün ki, yox, bu çəga başqa çağadır. Sənin qulaqlarına gələn bu çəga çıçırtısında nəsə tanış bir səs var idi, sən o çağanı görmürdün, amma hiss edirdin ki, o çəga kiməsə oxşayır və sən burasını da hiss edirdin ki, o çəga çıçırtısı indicə səni qoynuna alıb ürəyinin elə bir dərininə aparacaq ki, orada sənin üçün daha pis olacaq və ən yaxşısı budur ki, o çağanı tanımayasan və beləcə hər şey qurtarsın. Sənə elə gəldi ki, indicə bir gurultu qopacaq, partlayış olacaq və sən rahatlanacaqsan, bundan sonra heç kimi görməyəcəksən və heç kimi eşitməyəcəksən. Qaranlıq içində səni bir daş parçası kimi uçuruma aparan bu sürət də daha əvvəlki kimi görünmədi, cünki sən indi canını o çəga çıçırtısından qurtarmaq istəyirdin, cünki hiss edirdin, indicə tanıyacaqsan onu, indicə tanıyacaqsan və bu zaman o çəga çıçırtısının müşayıti ilə sən əlini taxta kimi qupquru sinəsinə vura-vura şivən qoparan o qarının səsini eşitdin:

Altı bədöv atlı,  
Əli çerkəz qamçılı,  
Arxası dağ dəstəli,  
Çiyni zər tūfəngli,  
Gümüş xəncərlili  
At bağrı çatladan,  
Düşmən bağrı yaran,  
Aslan ürəkli,  
Şir biləkli,  
Bənövşə bıgli,  
Mina boylu,  
Darvaza kürəkli,  
Gen sinəli,  
Gözü qızlar ovçusu,  
Dili qızlar elçisi, oğlum, vay!..

O qarının taxta sinəsi gömgöy göyərib qançır olmuşdu və hər dəfə də quru, dəyənəkli əlini zərbə, yana-yana, göyərə-göyərə taxta sinəsinə vurduqca, qaxac barmaqlarının yeri o qançır içində ağappaq ağarırdı və sən, əlbəttə, heç vaxt ağlına gətirməzdin ki, o qarını beləcə yaddaşında saxlamışan, oğlunun cənəzəsinin ardınca o qarının dəli kimi qışqıra-qışqıra dediyi sözlər beləcə beyninə hopub:

Gedən qara atlı, getmə  
Yolun uzaqdı, getmə,  
Ananın, bacının göz yaşı,  
Sənə duzaqdı, getmə, oğlum, vay!..

O qarının dediyi və sənin çox aydın, dəqiq eşitdiyin bu sözlər bircə anın içində sənin dodaqlarını səyritdi, gözlərini yaşartdı, qəhər səni boğdu, çünkü sənə elə gədi ki, öz anan dirilib, taxta sinəsi qançır-qançır olmuş o dəli qarı sənin anandır və bu sözləri səninçün deyir, amma bu lap bircə an çəkdi, çünkü o çağ'a yenə də bərkdən qışqırırdı və bu dəfə sən həmin çağanı da, həmin qarını da tanıdın.

Saat 21.13. Hündürlük 7500 m. Sürət 800 km. Havanın dərəcəsi—34.

“Tu-154”-ün təyyarəçi kabinəsi.

MÜHƏNDİS: Komandır, enerji şəbəkəsinin mühafizə sistemini yoxlamaq lazımdır, icazə ver, gedim yoxlayım.

KOMANDİR: Get... Bakı! Bakı! 85 510. Enməyi davam edirəm. Enməyi davam edirəm.

Sən o usağı heç vaxt göməmişdin, amma indi başa düşdün ki, bu çığran çağ'a odur, heç vaxt görmədiyin həmin usaqdır, atası öləndən sonra anadan olmuş usaqdır və dəli qarı da ölən oğlanın anası idı, sən o qarını görmüşdün, dəfn mərasimində görmüşdün. Sən gözlərini kip-kip qapadın, çünkü taxta sinəsi qançır olmuş o qarını fikrinə götürmək istəmirdin, amma ömründə cəmi bircə dəfə, özü də beş-on dəqiqəlik gördüğün o qarı sənin kip örtülmüş gözlərinin qabağından getmədi və sənə elə gəldi ki, oğlunun dəfn mərasimində dərd əlindən dəli olmuş o qarını qaxac barmaqlarını indicə sənin gözlərinin içiñə soxacaq, sənin sıfətini, sinəni didib-didişdirəcək və sən o qaranlıq içində uçurumun içiñə daha da tez düşmək istədin, sən istədin ki, təyyarəni indicə yerə çırpacاق o sürət daha da artsın və sən həmin qarının əlindən xilas olasan.

Təyyarə titrədi və sən elə bil nəyəsə ilişdin, kim isə səni tutub saxladı, sənin ürəyində bir ümid yarandı, sən elə bildin ki, sən xilas oldun, kiminsə, nəyinsə sənə rəhmi gəldi, amma elə həmin andaca sən qorxdun ki, belə bir rəhmə layiq deyilsən, səni saxlayıb baxacaqlar və yenə də tullayacaqlar, atacaqlar və doğrudan da elə bil ki, səni uçuruma atdilar və sən dəhşətli sürətlə uçurumun dibinə doğru getdin. Bu uçurum nə uzun iş imiş, bitib-tükənməzmiş və sənin fikrin yenə də uçurumun dibinə aparan sürəti üstələdi və sən yenə də dərd əlindən dəli olmuş o qarını gördün. Onun oğlunun adı nə idi? Sənin institutunda işləyirdi, nə idi adı? Yadına gətirə bilmədin, amma həmin oğlanın sıfəti gözlərinin qabağına gəldi, o oğlanın ariq, saralmış, xəstə sıfətini də anasının sıfəti kimi dəqiq, aydın gördün və tüklərini ürpəşdirən bir heyvət səni bürdü: bu oğlan sənin cavanlığına çox oxşayırırdı, düzdü, sıfəti başqa sıfət idi, amma gözləri eyni gözlər idi, daha doğrusu bu gözlərin baxışı, ifadəsi eyni idi.

O oğlan sənin institutunda, gərək ki, laborant işləyirdi, yoxsa mühasibatda işləyirdi? Yox, yox, laborant idi, hətta sən onun bir məqaləsini də oxuyub tərifləmişdin, son vaxtlar hər gün sənin qəbulunda oturub gözləyirdi, bir dəfə qəbul da etdin onu. Sən həmin qəbulu da indi—neçə ildən sonra tam dəqiqliyi və aydınlığını ilə xatırladın, daha doğrusu yadına saldın ki, o oğlan sənin qabağında oturmağa cürət etməyib, ayaq üstə dayanıb, əllərinin barmaqlarını sindirə-sindirə nə isə xahiş edirdi, sən onun nə xahiş etdiyini yadına gətirə bilmədin, amma onun xəstə və kədərli gözlərinin necə dolduğuunu indi də açıq-aydın gördün və həmin dolmuş gözlər bu dəm qaranlıq içində sənə baxırdı. O, səndən nə xahiş edirdi?—deyəsən ev məsələsi idi, hə, hə, ev məsələsi idi, sənin institutun üçün ayrılmış mənzil növbə ilə ona düşürdü, on iki il həmin mənzili gözlədiyini dedi, dedi ki, yaşaya bilmir... Sən nə etdin?

Qaranlıq içində baxan o dolmuş gözlərin xəstə və kədərli işltısı səni yandırırdı, əridirdi, sən sürətlə uçurumun dibinə düşürdün və sən istəyirdin ki, həmin sürət səni o doluxsunmuş gözlərin baxışından uzaqlaşdırırsın, amma o gözlər də səninlə birlikdə uçurumun dibinə gedirdi. Sən daha təyyarədə olduğunu, qəzaya uğradığını yadından çıxarmışdin, nə komandirin sərnişinlərə müraciətini eşitdin, nə yanından keçən stüardessalardan xəbərin oldu, nə də sərnişinləri göründün, eşidirdin, sənin üçün yalnız

zülmət bir qaranlıq var idi və sən bilirdin ki, indicə hər şey bitəcək və istəyirdin ki, tez olsun, bitsin hər şey, daha dözə bilmirdin.

O səndən nə xahiş etdi?—axı nəsə xahiş etdi səndən, nə? Hə, ev məsələsi idi, anası, arvadı, iki uşağı—evləri yox idi və növbə onun növbəsi idi, bəs sən nə etdin? Sən kimə verdin mənzili? Yadına sal, yadına sal, kimə verdin? Kərimlinin qızına verdin, çünki Kərimlinin qızı təzəcə ərə getmişdi, çünki Kərimlinin qızını təzəcə işə götürmişdün, çünki sən sənədlərini akademiyaya vermişdin, çünki Kərimli sənə səs verəcək adamlardan biri idi.

Sən yenə də bütün qüvvəni toplayıb yerindən qalxmaq istədin, özünü bu zülmət qaranlıqdan harasa bir yana atmaq istədin və o zaman bütün dəhşəti ilə hiss etdin ki, tərpənə bilmirsən, sənin içində bir çəkisizlik var idi və sən yenə də o qarını gördün, o qarının sözlərini eşitdin: ay kimi doğdun, gün kim batdır, minəndə at bağırı yardımın, saydığına salam verdin, saymadığına yan çevirdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun; altının bədov atına, ciyninin tüsənginə, tərkinin dolu xurcununa, ağızının kəsərli sözünə anan qurban, ay bala! Və sən ancaq indi, səni sonu görünməyən o uçuruma aparan bitməz-tükənməz sürət və zülmət qaranlıq içində bütün ağrısı ilə dərk etdin, gördün ki, sənin qəbul otağında ayaq üstündə dayanıb gözləri dolmuş o xəstə və kədərli oğlan anası üçün—o taxtasınə qarı üçün necə ciyni tüsəngli, altı bədov atlı imiş, tərki necə dolu xurcunlu imiş. Katibə sənin yanına gəlib deyəndə ki, həmin xəstə oğlan ölüb, sən əvvəlcə bilmədin ki, səhbət kimdən gedir, sonra tanıdın, yadına düşdü ki, üç-dörd ay əvvəl nədən ötrüsə sənin yanına xahiş gəlmişdi, sonra sən beş-on dəqiqəlik vaxt ayırib o oğlanın dəfn mərasimində iştirak etdin və o zaman hamı sənə minnətdarlıqla, heyranlıqla baxırdı, çünki sən kimsəsiz, tanınmaz-bilinməz, bədbəxt bir adamın dəfniinə gəlmişdin, sənin gəlişin həmin dəfn mərasiminə yaraşıq vermişdi. Bir-iki ay sonra katibən sənə dedi ki, ürəyindən vəfat etmiş həmin oğlanın üçüncü uşağı anadan olub, sən əvvəlcə yenə də səhbətin kimdən getdiyini xatırlaya bilmədin, sonra yadına düşdü və sən doğrudan da təəssüflə başını buladin. Nə idi o oğlanın adı? Nə idi? Hə, Zakir idi, tapdın, Zakir idi. Yox, Zakir o deyildi, Zakir başqası idi.

Saat 21.14. Hündülük 6300 m. Sürət 760 km. Havanın dərəcəsi—26.

“Tu-154”-ün təyyarəçi kabinəsi.

KOMANDİR: Bakı! Bakı! 85 510. 85 510. Nasazlıq aradan qaldırılır. Nasazlıq aradan qaldırılır. Enməyi davam etdirirəm.

Zakir başqası idi və hər tərəfi basmış qaranlıq içindən çıxdan görmədiyin, heç vaxt yadına gətirmədiyin, heç vaxt haqlarında düşünmədiyin adamlar, müxtəlif sıfətlər bir-bir sənin gözlərinin önündən ötməyə başladı və o sıfətlər bir-birini əvəz etdikcə sənin fikrin də dəqiq və aydın işləyirdi: bax, kiminsə xətrinə aspiranturaya qəbul zamanı buna “iki” verdin, bunu işdən çıxardin, buna töhmət verdin, bunu otağından qovdun, bunu söydün, bunun əsərini saxladın, çünki özündən xoşun gəlmirdi, bunu qorxutdun, buna eşq elan

elədin, sonra da bədbəxt elədin və sürətlə bir-birini əvəz edən bu mumiya kimi sıfətlərin arxasında insanlar dayanmışdı, talelər dayanmışdı, bütün bu insanların ailələri var idi, qayğıları var idi, sevinci, kədəri var idi və sənin bir töhmətin, bir söyüşün, bir dərkənarın taleləri həll edirdi. Bu dəfə sən həmin adamların heç vaxt görmədiyin analarını, arvadlarını, uşaqlarını gördün, daha doğrusu, bu görünüm ayrı-ayrı anaların, arvadların, uşaqların sıfəti deyildi, bir küll idi və bayaqkı çığırcağı çığırtısı əvəzinə indi sənin beynində bir uğultu var idi və sən həmin uğultu içində taxta sinəsi qançır-qançır olmuş o qarının səsini də eşidirdin. Sonra yenə müxtəlif sıfətlər sənin gözlərinin qarşısında bir-birini əvəz etdi və onlar bir-birlərini elə sürətlə əvəz edirdi ki, sənin beyninancaq bir-iki sözlə onları sənə tanıtmaga macal tapırdı: buna həmişə yaltaqlanardın, buna indi yaltaqlanırsan, bundan qorxursan, bunu yalandan tərifləyirsən, buna həmişə hədiyyələr gətirirsən, buna həmişə bağlamalar göndərirsən və bu dəfə sənin öz anan gözlərinin qabağına gəldi və bütün dəhşəti ilə sənin fikirindən keçdi ki, neçə illərdir birinci dəfə anan sənin gözlərinin qabağına gəlir. Sən bərkdən qışqırdın, sən bildin ki, səsin çıxmadi, amma sən qışqırdın və sən tamam açıq-aşkar hiss etdin ki, uçurumun dibi çatır, indicə partlayış olacaq və hər şey qurtaracaq.

Saat 21.15. Hündürlük 4800 m. Sürət 690 km. Havanın dərəcəsi—17.

MÜHƏNDİS: Komandır, nasazlıq aradan qalxdı. Generatorları işə salmaq olar.

KOMANDİR: Bakı! Bakı! 85 510. Generatorları işə saldıq. Generatorları işə saldıq. İcazə verin hündülüyü yığaq, ucuşa davam edək.

Əvvəlcə o partlayış şölələri az qaldı sənin gözlərini yandırsın, sonra bir sükut çökdü, beynindəki uğultu yox oldu və sən əvvəlcə başa düşmədin ki, nə olub, sən öz ürəyinin döyüntüsünü eşitməyə başladın, ürəyin az qalırdı yerində çıxsın və yalnız bu zaman sən başa düşdün ki, təyyarənin işıqları yanıb. Sən gözlərini yumdu, amma yenə də yumulu gözlərinin qabağında şölələr oynayırdı, sən iki əlinlə də tərdən tamam yaş olmuş saçlarını, sıfərtini sildin, sonra gözlərini açdın və bu dəfə təyyarənin işıqlarını, illüminatorunu, öz əllərini, ayaqlarını aydın gördün və birdən-birə səni dəhşət basdı, sənə elə gəldi ki, saçların ağappaq ağarır. Sən güclə başını çevirib kresloların arasından arxaya baxdin: həmin beşaltı yaşılı qız uşağı anasının qucağında idi və deyəsən ağladığı üçün gözləri yaş idi, qızarmışdı, amma indi o balaca qız yaşılı gözləri ilə gülümsəyirdi, sən də ona gülümsəmək istədin, amma dodaqların qaçmadı, sən gülümsəyə bilmədin, sonra sən o biri sərnişinlərə baxdin, gizlin-gizlin baxdin, sən istəmirdin ki, onlar səni görsün, əslində sən qorxurdun ki, onlar səni görər.

Sərnişinlərdən kimi hərarətlə o birisinə nəsə deyirdi, kimi sevincindən gülürdü, kimi qollarını açıb dərindən nəfəs alırdı və bu vaxt yanından ötən yarışqli stüardessa sənə baxdı, gülümsədi: “—Qorxmayın.”—dedi və sən ciyinlərini çəkmək, “—Nədən qorxacam?”—demək istədin, amma nə ciyinlərini çəkdi, nə də bir söz deyə bildin, çünkü

sənin beynində dəhşətli bir yorğunluq var idi, sənin bütün bədənin yorulub əldən düşmüşdü, sən tamam heysiz idin.

Gözlərini yumub bircə anlıq da olsa yatmaq istədin, özünü unutmaq istədin, amma bir şey çıxmadı və sən beynindəki o dəhşətli yorğunluq içində bir müddət elə-beləcə oturdun; sonra illüminatorun şüşəsindən bayırə baxdın və birdən-birə sənə elə gəldi ki, bayaq aerodromda gördüğün o böyük təyyarə kölgəsi də indi sənin uçduğun təyyarə ilə bərabər uçur.

Sən çox yorulmuşdu, ona görə də bu barədə daha fikirləşmədin, amma bir müddət illüminatorun o tərəfində o böyük təyyarə kölgəsini də özünlə bərabər uçan hiss etdin.

Saat 21.18. Hündürlük 9000 m. Sürət 880 km. Havanın dərəcəsi—44.

Sən kreslonun kəmərini açıb ayağa qalxdın və tualetə tərəf getdin. Sənə elə gəlirdi ki, hamı sənə baxır, arxadan bütün sərnişinlərin gözü sənə dikilib. Sənin tərdən yaşarmış köynəyin hələ qurumamışdı və yaş köynək sənin kürəyinə bir buz layı kimi yapmışdı, bu yaş köynəkdə bir buz soyuğu var idi. Sən tualetə girdin, qapını bağladın və hələ də keçib getməmiş bir qorxu ilə güzgüyə baxdın, çünki hələ də sənə elə gəlirdi ki, saçların ağappaq ağarib, amma sən güzgündə yenə də həmişəki kimi zil qara saçlarını gördün, həmişəki sıfətinə gördün və sən güzgündəki sıfətin belə bir adiliyinə, belə bir həmişəkiliyinə heyrat etdin, bir müddət gözlərini bu qapqara saçlardan, bu sıfətdən ayırmadın, sonra bütün gücünü toplayıb özünlə zarafat eləmək istədin, “—Nə var, nə yox?”—soruşmaq istədin, amma soruşmadın, darağını çıxarıb saçlarını daradın, üzünü yudun, kağız dəsmalla qurulanıb tualetdən çıxdın, yenə də gəlib birinci sıranın birinci yerində oturdun.

Epiloq. Beş ildən sonra:

22 sentyabr, 1988-ci il. “Bakı—Kislovodsk” qatarı. “SV” kupesi.

Akademianın həqiqi üzvü, böyük Elmi Tədqiqat Birliyinin rəhbəri Mərdan Dadaşlı və bir sərnişin.

—Mən səni görən kimi tanıdım. Mərdan müəllim. Mənim üçün şərəfdir ki, sizinlə bir yerdə gedirəm.

—Çox sağ olun.

—Həqiqi sözümdür!

—Çox sağ olun.

—Yəqin istirahətə gedirsiz?

—Hə.

—Mən təyyarəyə bilet almaq istəyirdim. Sonra fikrimi dəyişdim. Elə bil ürəyimə dammışdı ki, sizin kimi bir adamlı yol yoldaşı olacaqıq, bir kunedə gedəcəyik.

—Mən də birinci dəfədir ki, qatarla gedirəm. Arvad, uşaqlar, gəlinlər məcbur elədi, dedilər ki, neçə illərdir bir dəfə vaxt tapıb məzuniyyətə çıxmışan, qatarla istirahət edə-edə get. Amma hayif deyil təyyarə!.. Düzdü, bir dəfə, beş-altı il bundan qabaq yadımda deyil, harasa gedirdim, təyyarəmizdə işıqlar söndü.

—İşıq söndü? Siz gülürsünüz, Mərdan müəllim, amma mən təsəvvürümə gətirirəm ki, necə dəhşətdi. Buna ürək davam eləməz...

—Siz ürəyi bir elə də davamsız bilməyin.

—Bəs sonra nə oldu?

—Nə olacaq? O saat düzəldilər, qurtardı. Təyyarədən yaxşısı yoxdu...

---

Veb direktor: Betti Bleyer  
Mətni yiğdi: Səkinə İsgəndərova  
Yoxladı: Gülnar Aydəmirova  
Veb üçün hazırladı: Aydan Nəcəfova  
AZERİ.org-a qoyuldu: Yanvar, 2005